

# Beynəlxalq jurnalda görkəmli akademik Cəlal Əliyevin xatirəsinə həsr edilən məqalə çap olunub

Bu yaxınlarda Beynəlxalq Fotosintez Cəmiyyətinin rəsmi nəşri olan "Phyosynthesis Research" jurnalında akademik Cəlal Əliyevin xatirəsinə həsr edilən "Böyük alim, böyük müəllim, böyük şəxsiyyət" sərlövhəli məqalə çap olunub. Məqalənin müəllifləri alimin tələbələri, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktoru, akademik İrədə Hüseynova, professor Süleyman Allahverdiyev və Beynəlxalq Fotosintez Cəmiyyətinin nümayəndəsi, fotosintez sahəsində çox nüfuzlu alim professor Qovvincidir.

Institutdan AZERTAC-a bildiriblər ki, məqalədə akademik Cəlal Əliyevin dövrümüzün görkəmli bioloq alimi, böyük müəllim və böyük şəxsiyyət olması əksini tapıb. Müəlliflər fikirlərinə alimin "Elm - həqiqətdir!" kələmisi ilə başlayıb, onun keçdiyi həyat və yaradıcılıq yolunu ətraflı işıqlandırıblar. Cəlal Əliyevin beş min illik tarixi olan qədim Naxçıvan şəhərində Azərbaycan cəmiyyətinə, elm və mədəniyyətinə böyük şəxsiyyətlər bəxş etmiş Əliyevlər ailəsində dünyaya gəlməsi, ilkin təhsil aldığı məktəb dövrü və universitet illəri barədə məlumat verilir, akademik Müzəffər Abutalibovun laboratoriyasında aspirantura dövrü nəzərdən keçirilir. 1954-cü ildə ilk əmək fəaliyyətinə başladığı Elmi Tədqiqat Əkinçilik İnstitutunda Bitki fiziologiyası və biotexnologiyası şöbəsinin müdürü səviyyəsində yüksəlməsi, namizədlik və doktorluq dissertasiyalarının müdafiələri və 1971-ci ildən etibarən Azərbaycan Elmlər Akademiyasının Botanika İnstitutunda elmi-tədqiqat qrupu ya-



**Cəlal Əliyev**

Yusif Əliyev entered the world of photosynthesis research and, in 1971, received a "Degree of Biological Sciences" degree with a thesis on "Photosynthetic activity, mineral nutrition and productivity of plants".

In 1974, he became a young leader in the Institute of Botany. In 1974, he became a group leader in the Laboratory of Molecular Basis of Biosynthesis, under the broader umbrella of Photosynthetic Biology. In 1983, a Laboratory of Molecular Basis of Biosynthesis was established, which at the end of 1988 became a full-fledged department by the same name. In 2010, this department became the Department of Fundamental Problems of Biological Productivity. Current laboratory activities are focused in the new Institute of Molecular Biology and Biotechnology ANAS, created in 2013, on the basis of the earlier department, the Department of Plant Physiology and Biotechnology of the Research Institute of Crop Husbandry as well as the Head of the Department of Fundamental Problems of Biological Productivity in the Institute of Botany.

Əliyev is much loved and respected by students and staff members of Azerbaijan. He had a long-time member of the Academy of Sciences of Azerbaijan, a member of the Academy of Pedagogical Sciences of Azerbaijan, and had been a member of the Presidium of the National Academy of Sciences of Azerbaijan.

**Biography**

Figure 1 shows the portrait of Cəlal Əliyev. He was born on 1938 in Naxçıvan, a city with a 3000-year old history. After receiving primary school education, he graduated in 1960 from the Faculty of Natural Sciences of Naxçıvan State University. In his time he wrote two books in Russian, the original copy of which can be found in the library of Naxçıvan State University, and one book in English.

During 1961-1971, Əliyev was a graduate student in the Plant Physiology and Biotechnology Department of the Institute of Botany, under the supervision of academician Məmməd Abdullaev, who had many graduate students and scientific personnel. Əliyev's PhD thesis, in 1975, was on "The effect of microelements on the growth and productivity of wheat".

**Research**

Researcher Cəlal Əliyev was deeply involved in dynamic research on several aspects of photosynthesis for 65 years. He focused mainly on an important crop wheat. His research was important in its application-oriented physiobiological approach, and methods of increasing plant productivity. Further, he studied with production processes, and institutionalizational organization of agriculture. In 1988, he became the Head of the Department of Fundamental Problems of Biological Productivity under the leadership of the main principles determining gross productivity and biological capacity of an "ideal" type of wheat that was made available at all of Azerbaijan and neighboring countries.

Developing deeper CO<sub>2</sub> exchange, carbon metabolism, transport and distribution of assimilates in the leaves and root system of cereals, the dynamics of photosynthesis, the effect of microelements on the growth and productivity of wheat".

During 1988-1990, Əliyev was a professor at the Institute of Botany, and then he became the Head of the Department of Fundamental Problems of Biological Productivity. During 1990-1996, Əliyev's team have continued their detailed studies on structural and functional organization of

**Academic career**

radaraq onu böyük kadr potensialı və maddi-texniki bazası olan laboratoriya və şöbə səviyyəsinədək inkişaf etdirməsi, ömrünün sonunaqədə Bioloji məhsuldarlığın fundamental problemləri şöbəsinə rəhbərlik etməsi ətraflı işıqlandırılır. Eyni zamanda, Cəlal Əliyevin Azərbaycan Elmlər Akademiyasının Biologiya Elmləri Bölməsinin akademik-katibi kimi fəaliyyətindən də söz açılır.

Alimin fotosintez prosesinin kompleks tədqiqi sahəsində görüyü işlər, əldə olunan fundamental nəticələr və onların praktikaya tətbiqi sayəsində yaradılan yüksək məhsuldar buğda sortları, Azərbaycanda bitkilərin genetik ehtiyatları üzrə çox sayıda beynəlxalq proqramların, eləcə də biomüxtəlifliyin mühafizəsi və

səmərəli istifadəsi strategiyasının işlənilə hazırlanmasında mühüm xidmətlərindən danişılır, fototənəffüs prosesi ilə bağlı nəticənin dünya elmi üçün böyük əhəmiyyəti göstərilir.

Məqalədə qeyd olunur ki, Azərbaycanda biologiya elminin yeni istiqamətlərinin yaradılması və əsaslı surətdə inkişaf etdirilməsi, bu istiqamətdə kadr potensialının formalasdırılması, AMEA-nın Botanika İnstitutunun Bioloji məhsuldarlığın fundamental problemləri şöbəsinin bazasında Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun təşkil olunması da alimin adı ilə bağlıdır.

Akademik Cəlal Əliyevin üzvü olduğu yerli və beynəlxalq qurumlar, aldığı mükafatlar, Azərbaycan Respublikasının Milli Məclisinin üzvü kimi fəaliyyəti də yazıda əksini tapıb.

Məqalənin sonunda qeyd olunur ki, böyük alim həyatdan köçsə də, onun elmde əldə etdiyi fundamental və praktik nəticələr, qlobal problemlərin həlli yolunda göstərdiyi səylər və fotosintezlə bağlı beynəlxalq konfransların keçirilməsində təşkilatçılığı dünyanın hər yerində xatırlanacaq. Nüfuzlu jurnallarda, adətən, qlobal miqyasda tanınan görkəmli alimlərin xatirəsi anılır. Bu baxımdan "Phyosynthesis Research" jurnalında akademik Cəlal Əliyevə həsr olunan geniş məqalənin çap olunması alimin dünyada böyük nüfuz sahibi olmasını, onun şəxsiyyətinə olan hörmətin, fotosintez prosesinin öyrənilməsində Cəlal Əliyev və onun yaratdığı məktəbin dünya elminə verdiyi töhfələrin Beynəlxalq Fotosintez Cəmiyyəti tərefindən yüksək qiymətləndirilməsinin parlaq nümunəsidir.